

İçerişəhərin “İki cahan”ı

Azərbaycanda ilk dəfə 27-30 sentyabr tarixlərində Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə Nəsimi – şeir, sanat və mənəviyyat festivalı keçirildi. Festivalın ideya müəllifi Heydər Əliyev Fondu-nun vitse-prezidenti Leyla Əliyevadır. Festival beynəlxalq miqyas-da dünya səhərəti ifaçılar, filosoflar, müasir cəmiyyətdə mənəviyyat haqqında yazan alimlar, hamçinin peşkarlar, həvəskarlar və gənclərin, o cümlədən interaktiv olaraq geniş tamaşaçı kütüsləsinin iştirakı ilə reallaşdırıldı.


Festival çərçivəsində müxtəlif sənət növləri və bilik sahələrini əhatə edən bir-birindən maraqlı tədbirlər keçirilmişdir. İçərişəhərdə, Müasir İncəsənət Qalereyasında festival çərçivəsində çəkilmiş "İki cahan" filminin təqdimat mərasimi də bu qəbildəndir. Ssenarı müəllifi Nərimən Məmməzdəzadə, quruluşçu rejissoru Sabiñə Zülalova olan qisametrajlı film Ulu öndərin "Yüksək madaniyyət" malik xalq həmişə irali gedəcək, həmişə yaşayacaq və həmişə inkişaf edəcəkdir" sözləri ilə başlanır.

Film qadımlı İçarışəhəri, onun tarixi abidələrini, etnoqrafiyasını, orada yaşayan sakinlərin yaşam tarzını, məşğulliyətini eks etdirir. Tamaşaçı Ramiz Quliyevin tərəfdən səsləndirdiyi Segah müğəminin həzin sədaları altında şair Arif Qazalxanın ifasında Nəsimi şeirləri ilə İçarışəhəri, onun qədim abidələrini, dar küçələrini keçərək, ayrı-ayrı sənətkarların evində qonaq olur. İlk ünvan rassam Mir Teymur Məmmədovun yaratdığı keramika mərkəzidir. İçarışəhərdə bayır divarları saysız-hesabsız keramik fiqlərlə bəzədilmiş ev keramika və qrafika ustası, rassam Mir Teymur Məmmədovun sonat asərinə çevirdiyi şəxsi evidir. Divarlara keramikadan hazırlanmış yüzlərlə al işi yapıldınlıb, hər tərəfdən müxtəlif nəqil qəhrəmanları boylanır.

Buradakı keramika fiqurları XIX-XX asrlar Azərbaycanın sosial, ic-timai həyatını özündə eks etdirir. Usta iş prosesində tamaşaçıya özü haqqında söhbət acır, fikirlərini, düşüncələrini bölüşür.

Sonra həzin müğam sədaları və Nəsimi şeirləri ilə içərişəhərin
dar küçələrini dolasaraq Maqomayev küçəsində yerləşən əski
şəhərin sakinləri Mələk Hacıyeva tərəfindən yaradılan Şəcərə-ev mu-
zeyi nümayiş olunur. 2005-ci ildə Mədəni irsin qorunması proq-
ramı çərçivəsində Dünya Bankının maddi dəstəyi ilə yaradılan bu
ev-muzey qədim içərişəhərli bir ailənin tarixini, adat-ənənəsini,
məşşəliyyətini, yaşam tərzini araşdırmaq, toplamaq, gələcək
nəsillərə ötürmək məqsədi dasıdır.

Hacıyevlər nəslinə aid zəngin maddi mədəniyyət nümunalarını və mənəvi dəyərləri özündə eks etdirən bu ünvanın bir guşası XIX əsrin ortaları və XX əsrin avvalalarını eks etdirir. Burada toplanan bütün eksponatlar: milli geyimlərimiz, tıkmalarımız, qızı qablar, həndəsi və nəbati naxışlarla bəzədilmiş misqərlək nümunələri, qədim lampa şəcərinin I nəslisi Hacı Şixalının və Tuba xanımın simasında içərişəhərlə ailənin tarixini, yaşam tarzını, süfrə mədəniyyətini, matbəx ənənlərini və s. geniş şəkildə işqalandırır. Məraqlı eksponatlardan biri üzərində ay-uldüz, ərəb qrafikası ilə yazı və türk sultaniının möhürü hakk olunmuş Nuru Paşaşın vadiqəri – qamadır.



"Balaban" adlanan digər guşadə ailinən II nəslə – balaban ustası Məmməd-Naib Hacıyevin hazırladığı nəfəslə musiqi aletlərimizdən balaban, tütkə, qara zurna, klarnet müstüyü, şaxsi əşyaları və eyni zamanda tanımış müsəvirlərlə sakilları toplanmışdır.

Azerbaycan Televiziyanın qızıl fondundakı qorunan həzir balaban sadaları altında təqdim olunan bu eksponatlar Usta Məmməd-Naibin hayatı və yaradıcılığı haqqında geniş məlumat verir. "Şəbəkəbənd" adlanan digər bir guşədə ailənin III nəsl - şəbəkəbənd ustaşı, beynəlxalq sərgilərin diplomçusu və festivalların laureati, Rəssamlar İttifaqının üzvü, Azərbaycan Milli Kitabxanasının direktor müavini, Əməkdar mədəniyyət işçisi Malak Hacıyevanın işləri, iştirak etdiyi ölkə və beynəlxalq sərgilərdən fotoşəkillər, təltif olunduğu mükafatlar və s. nümayiş olunur. Filmdə bu evi işıqlandırmağı yaradıcı heyət qədim içarışəhar ailəsinin formalşamasını, camiyyatda gedən proseslərdə iştirakını, mənəvi aləmdə uzun illərdən bəri elda etdiyini zənginləşdirərək yaşatmasını bir fakt kimi öz tamaşaçısına cətdürmədən çalışmışdır.

Növbəti ünvan qurama ustası Xalidə Nasirovanın açdığı "Qurama evi"dir. İxtisasla kimyaçı alım olan Xalidə Nasirovanın "Qurama evi"nda hər tərəf quramalarla bəzənilər. Onun əl işlərində müxtəlif rənglərin ilgimi, vahdatı, çələngi var. İlk baxışda rəngkarlıq nümunəsi kimi görünən bu əl işlərində müxtəlif parçalardan istifadə olunub. Burada xırda tikalar abstrakt formada bir-birinə tikilərək, masa örtüyündən tutmuş, kiçik ölçülü balıqlara kimi hər cür quramaya rast gəlmək mümkündür. Onların hər birində Azərbaycanın zəngin mədəniyyəti, tarixi abidələri, milli ornamentları, iqtisadiyyatını əks etdirən simvolik elementlər yer alıb. Bu da tamaşaçıda böyük maraq doğurur.



Filmda, aynı zamanda, rössam Anar Şamsiyevin, Natavan qaleyerinin yaradıcısı, dizayner Natavan Əliyevanın ve İçarişəhər anənəvi incasənat mərkəzinin ustalarının el işləri ve düşüncələri eks olunur. Yuxarıda hər iki hərəkət həm də sənədli filmdir.

Yaradıcı heyət layihə haqqında belə söyləyim

“İki cahan” adlı ədəbi video-layihə Azərbaycan xalqının dünənindən bu gününə səzüllüb gələn tarixdir. Məqsəd hər bir insan həyatının, xüsusən də yaradıcı insanların həyatının unikal olduğunu göstərməkdir. Nəsimi seirinin dərinliyi bugünkü yaradıcı insanın düşüncəsi ilə üst-üstə düşərək, müasir insanın şüurunun dərin qatlarının dəki bu torpağı məxsus əbədi həqiqətləri ortaya çıxarırlar. Xatiralar canlanır, sirlər açılır. Bu video dahi Nəsimidən bu günü, bu qüdən isə sabaha bir mesajdır”.

Filmin ərsəyə galməsində İçərişəhər Tarix Muzeyinin idarəcisi Əli Əliyev, mədəniyyət işlərini idarəetmək və muzeyin işləməsi dərinləşdirilməsi üçün emalı davamlılaşdırır.

va Ədəbiyyat üzrə məsləhəti Leyli Salayevanın amayı dənizməzdir. Beləliklə, İçərişəhərin qadım tarixi olduğu kimi, həm də zəngin və orijinal mənəvi sərvətləri, mədəni irsi, qadım etnoqrafiyası, məraqlı adət və ananələri vardır. Yüzlükklər boyu xalqımızın həndəsində, adət-ananələrində, milli mənsəbəyində formalaşan, nəsillərdən-nəsillərə ötürülen bu mənəvi dayarların toplanıb galəcək nəsillərə olduğu kimi çatdırılmasında, hesab edirik ki, bu qisametrajlı filmin rolü böyükdür. ♦

Mələk Xanım Hacıyeva
Əməkdar mədəniyyət işçisi